

Ötən ilin yanварında Parisdə Azərbaycan Respublikası Xarici işlər naziri Elmar Məmmədyarov və

Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuenin iştirakı ilə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Akif Əlizadə və Fransanın Monpelye Universitetinin vitse-prezidenti professor Francois Henn Əməkdaşlıq haqqında Saziş imzalamışdır. Əməkdaşlıq ilk dəfə olaraq Azərbaycan üçün doktorant səviyyəsində ikili diplom programının həyata keçirilməsinə geniş imkanlar açmışdır.

Sazişə əsasən azərbaycanlı gənclər AMEA və Monpelye Universitetində doktoranturaya qəbul edilir və hər iki təşkilatdan elmi rəhbərlə təmin edilirlər. Doktorantlar təhsil müddətinin iki ilini Monpelye Universitetində, bir ilini isə AMEA-da tamamladıqdan sonra hər iki təşkilatın alımlarından ibarət elmi şura qarşısında müdafiə edərək həm Azərbaycan, həm də Fransa tərəfindən PhD diplomlarına yiyələnmə haqqı qazanırlar.

AMEA tərəfindən 2018-ci il üçün prioritet elmi istiqamət kimi biotibb təklif edilmiş və bu istiqamət üzrə Monpelye Universitetinin professorları tərəfindən mövzular təqdim olunmuşdur. Həmin mövzular üzrə doktoranturaya müraciət etmiş namizədlər arasından AMEA və Monpelye Universitetinin birgə qərarı əsasında Genetik Ehtiyatlar İstututundan Səbinə Fərhadova və Molekulyar Biologiya və Biotexnologiyalar İstututundan Fidan Hüseynova seçilmişlər. Seçilən gənclər ötən ilin əvvəlindən Monpelye Universitetində doktorantura təhsilinə başlayıblar.

“Sığanın embrion kök hüceyrə modelləri üzərində insan xəstəliklərinə səbəb olan epigenetik mexanizmlərin tədqiqi” mövzusunda tədqiqat aparan Səbinə Fərhadovanın Monpelye Universiteti tərəfindən elmi rəhbəri professor Robert Feil, AMEA tərəfindən Biologiya və Tibb Elmləri Bölümünün akademik-katibi, akademik Əhliman Əmiraslanovdur. “Toxumanın bərpası üçün diş pulpası kök hüceyrələrinin angiogenik aktivləşdirilməsi” mövzusunda tədqiqat aparan Fidan Hüseynovanın isə Monpelye Universiteti tərəfindən elmi rəhbəri professor Veronique-Barragan Montero, Azərbaycan tərəfindən isə Molekulyar Biologiya və Biotexnologiyalar İstututunun direktor müavini Ələmdar Məmmədovdur.

Müxbirimiz yay tətilini vətəndə keçirən tələbələrə bir neçə sual verib və onların cavablarını diqqətinizə çatdırırıq.

- Siz Azərbaycan Milli Elmlər Akademiyası ilə Fransanın Monpelye Universiteti arasında imzalanmış Əməkdaşlıq Sazişinə əsasən, Fransada doktorantura təhsil alırsınız. Təhsilinizi nəyə görə məhz Monpelye Universitetində davam etdirmək qərarına gəldiniz?

Səbinə Fərhadova: 2 ildən çox idi ki AMEA-nın Genetik Ehtiyatlar İstututunda çalışırdım və doktorantura təhsilimi ya Avropa ya da Amerikada davam etdirməyi planlaşdırırdım. AMEA və UM arasında birgə program haqda məlumat alanda təklif olu-

Sadəcə başlamaq lazımdır

nan mövzulardan ikisini seçib, həmin laboratoriyaların reytingini yoxladıqdan sonra gördüm ki, genom redaksiyası üzrə təhsilimi məhz bu laboratoriyalardan birində almaq mənim üçün daha məqsədə uyğundur.

Fidan Hüseynova: Mən 2018-ci ildə AMEA-nın magistraturasını bitirdim və təhsilimi doktorantura pilləsi üzrə davam etdirməyi düşünürdüm. (Bir çox tələbələr kimi həmişə Amerikada və ya Avropada təhsil almaq arzum olub.) Həmin müddətdə də AMEA Monpelye Universiteti ilə birgə doktorantura programı elan etmişdi.

Sənədlərimi təqdim etdim və qəbul oldum.

- Sizcə, Avropada təhsil almağın üstünlükleri nədədir?

Səbinə Fərhadova: Avropada təhsil almağın üstünlüklerindən çox uzun danışmaq olar. Təhsilin hər pilləsinin ayrı-ayrılıqda fərqli üstünlükleri var. Xüsusən doktorantura pilləsi haqda danışsam, deyə bilərem ki, ən əsas üstünlüklerindən biri odur ki, əsasən inkişaf etmiş ölkələr olduğundan elmi araşdırmalar maliyyə baxımından çox sərbəstdir.

(Davamı 4-cü səhifədə)

Sadəcə başlamaq lazımdır


(Əvvəli 3-cü səhifədə)

Yəni, bir doktorant öz layihəsinə uyğun olaraq və təbii ki rəhbərinin məsləhəti ilə istədiyi eksperimenti apara bilər və bunun üçün lazım olan bütün reaktivləri çox qısa müddətdə əldə edə bilər. Bu da elmi-araşdırmanın həm keyfiyyət, həm də sürət baxımından daha üstün olması deməkdir.

Fidan Hüseynova: Bildiyimiz kimi Avropa təhsil sistemi daha yeni və daha müasirdir. Əlbəttə ki, belə bir mühitdə təhsil almağın üstünlükleri də çox olacaqdır. Ən son elmi yeniliklər, ən müasir avadanlıqlarla işləmək imkanı, fərqli təhsil sistemlərinə malik ölkələrdən olan elm adamlarının fikirləri ilə tanış olmaq və s. Bununla yanaşı, müxtəlif ölkələrdən olan tələbələrlə birgə təhsil almaq oxuduğumuz ölkə ilə yanaşı digər fərqli mədəniyyətlərlə də tanış olmaq, bir sözlə dünya görüşünü də artırmaq imkanı verir.

- **Təhsil alıǵınızın elm sahəsi üzrə bilikləriniz Azərbaycana nə kimi töhfələr verəcək?**

Səbinə Fərhadova: Bu birgə programın ən əsas məqsədlərindən biri də Azərbaycanda "Molekulyar biologiya və Genetika" üzrə gələcəkdə qurulması



Səbinə
Fərhadova

planlaşdırılan laboratoriyalara kadrların hazırlanmasıdır. Bu program 5 il ərzində hər il 2 tələbə göndərərək bizim öz sahələrimiz üzrə mütəxəssis olmağımızı, daha sonra qazandığımız biliklərin Azərbaycanda bu elm sahəsi üzrə inkişaf etmək istəyən tələbələrə ötürməyimizi təmin edəcək. Eyni zamanda düşünürəm ki, "Kök hüceyrələri" laboratoriyanın təşkilində də çox vacib rolumuza olacaq.

Fidan Hüseynova: Mən AMEA-nın magistraturasını Molekulyar Biologiya ixtisası üzrə bitirmişəm. Təhsil alıǵım istiqamət (N.Ş.Mustafayevin elmi rəhbərliyi ilə) Azərbaycan Populyasiyası Genofondunun tədqiqi və digər dünya populyasiyaları ilə müqayisəsi üzrə olmuşdur. (MBBI-də bu istiqamətdə tədqiqatlar aparılırlar). Hazırda isə təhsil alıǵım istiqamət (V.Barragan-Monteronun rəhbərliyi ilə) diş pulpası kök hüceyrələrlə toxumanın differensiasiyasının təmin olunması ve angiogenezin induksiyalanması üzrədir və bir qədər yenidir. Düşünürəm ki, yeni istiqamətle məşğul olmaq, Azərbaycana qayıtdıqdan sonra dərhal yeni ideyalar və innovasiyalar həyata keçirmek həvəsi və imkanı verəcək.

- **Artıq bir müddətdir ki, Fransada təhsil alırsınız. Bir Avropa ölkəsindən baxıqdə müasir Azərbaycan elm necə görünür və avropalıların el-**

mimizə münasibətini necə qiymətləndirirsiniz?

Səbinə Fərhadova: Deyə bilərəm ki, 5-10 il bundan əvvəlki və indiki təhsil səviyyəsini müqayisə etdikdə, Azərbaycanda elm çox irəliləyib. Artıq ölkəmizdə yeni laboratoriyalar qurulur, AMEA-nın dəstəyi ilə çox sayıda tələbələr Amerikada və Avropada fərqli laboratoriyalarda təcrübə keçir, sonra gəlib biliklərini buradakı laboratoriyalarda istifadə edirlər. Bizim təhsil aldığımız ixtisaslar üzrə ("Molekulyar Biologiya və Genetika") Azərbaycan elmi hələ çox inkişaf edəcək. Avropalıların elmimizə münasibətinə gəldikdə isə onu deyə bilərəm ki, belə Birgə programları gördükdə, tələbələrimizin nə qədər işgüzər olduqlarını və dövlətimizin elmin inkişafına ayırdığı resursları gördükdə münasibətləri müsbət yönəlmiş formalaşır.

Fidan Hüseynova: Avropa və digər ölkələrdə çalışan, eyni zamanda Azərbaycanda çalışıb digər Avropa ölkələrinin qabaqcıl elm müəssisələri ilə əməkdaşlıq edən kifayət qədər tanınmış alimlərimiz var. Ona görə də düşünürəm ki, avropalıların Azərbaycan elminə münasibəti normal olar. O ki qaldı digər suala, fərqli akademik sistemden baxıldıqda, müəyyən çatışmazlıqlar görünə bilər. Təbii ki bu normaldır, Azərbaycan gənc dövlətdir və elmimiz də Avropa ilə müqayisədə gəncdir və inkişaf mərhələsindədir. Amma onu da qeyd etmək istədim ki, Azərbaycan təhsil sistemində müsbət cəhətlər də çoxdur.

- **Yəqin ki, elmi rəhbərinizin azərbaycanlı bir doktoranta münasibəti oxucular üçün maraqlı olar. Bu haqqda bir qədər məlumat verərdiniz. (Onun rəhbərliyi altında çalışmaq, verdiyi tapşırıqları yerinə yetirmək çətin deyil ki?)**

Səbinə Fərhadova: Bu baxımdan özümü çox şənli sayıram, çünki Fransadakı elmi rəhbərim Robert Feil həm rəhbər, həm tədqiqatçı, həm də bir insan kimi çox yaxşıdır. Hər bir elmi araşdırında olduğu kimi mənim tədqiqatımda da bəzən səhvler olur, bəzən istədiyim nəticəni ala bilmirəm. Rəhbərimin ən çox sevdiyim xüsusiyyəti odur ki, heç vaxt etdiyim bir səhvə sərt reaksiya verməz və ya sənə səsini yüksəltməz. Verdikləri tapşırıqlarda istədiyim nəticəni almayıanda dediyi cümlə o olur ki, "Elmde heç vaxt səhv etmək problem deyil, bu normaldır və həmişə olacaq". Təbii ki bu rəhbərdən rəhbərə dəyişə bilər, çünki hər insanın yanaşması fərqli olur, amma cənab Robertin rəhbərliyi altında çalışmağı çox sevirəm. Onun mənə qarşı münasibətinin yaxşı olmasının bir səbəbi də odur ki, mən elimdən gəldiyi qədər dediyi hər şeyi dəqiq yerinə yetirirəm, ona qarşı həmişə hörmətlə yanaşırıram və s.

Fidan Hüseynova: Rəhbərim artıq bir neçə dəfə Azərbaycanda olub və azərbaycanlıları çox sevir, mənə də münasibəti çox yaxşıdır. Hətta çalışırdı dərslərimlə yanaşı digər problemlərlə də maraqlanıb kömək etsin. (Təbii ilk başlanğıcda daha çətin idi, həm yeni mövzu, həm adaptasiya, indi isə çətinlikdən daha çox maraqlıdır. Laboratoriyyada işləmək daha çox zövq verir.

- **Fransada təhsilinizi başa vurduqdan sonra həm AMEA-nın, həm də Monpelye Universitetinin diplom-larına layiq görüleceksiniz. Elmi fəaliyyətinizi hansı ölkədə davam etdirməyi düşünürsünüz?**

Səbinə Fərhadova: Dediym kimi bu programın məqsədi Azərbaycanda bu ixtisas üzrə kadrların hazırlanmasıdır, yəni burada təhsilim bitdikdən sonra tə-

bii ki Azərbaycanda elmi fəaliyyətimi davam etdirməyi planlaşdırıram. Mənim ixtisasım üzrə olan yenilikləri nəzərdən qaçırılmamaq üçün, tez-tez xaricə təcrübələrə, konfranslara getməyi planlaşdırıram. Çünkü bu dəqiqə ən sürətlə inkişaf edən elmlərdən biri molekulyar biologiya, genetika və epigenetikadır, buna görə də biliklərimizi daim yeniləmeliyik.

Fidan Hüseynova: Elmi fəaliyyətimi Azərbaycanda davam etdirmək istəyirəm. İnanıram ki, institutumuzda belə bir laboratoriya (kök hüceyrə laboratoriyası) yaradılacaq və biz öz fəaliyyətimizi



Fidan
Hüseynova

burada davam etdirəcəyik. (ins.da (MBBI-de) Bunun üçün müəyyən qədər şərait və avadanlıq da var, sadəcə başlamaq lazımdır.

- **Son illərdə AMEA dünyanın və Avropanın qabaqcıl universitetləri, elm mərkəzləri ilə əlaqələri genişləndirməkdədir. Azərbaycanlı alimlərin beynəlxalq konfranslarda iştirak etməsi və birgə elmi layihələri də bu əlaqələrin inkişafından xəbər verir. Azərbaycan elminin dünya elminə integrasiyası üçün daha hansı addımların atılmalı olduğunu düşünürsünüz?**

Səbinə Fərhadova: Yuxarıda deydiyim kimi, həqiqətən son zamanlarda elmin inkişafı üçün atılan addımlar çox vacibdir və Azərbaycan elminin inkişafına müsbət yönəl təsir göstərir. Azərbaycan elminin dünya elminə integrasiya üçün birinci növbədə məhz Biologiya ixtisasları üzrə təhsil sisteminde, bakalavr pilləsindən başlayaraq, dəyişikliklər edilməlidir. Bu dəqiqə bütün dünyada elmin dili ingilis dilidir, buna görə də düşünürəm ki, ən vacib faktorlardan biri tələbələrin ingilis dili bilikləri lazımi səviyyədə olmalıdır, çünki ancaq o zaman elmdə baş verən bütün yeniliklərdən xəbərləri olacaq. İnteqrasiya üçün lazım olan addımlar artıq atılmağa başlayıb, bizim tələbələrin potensiallarını nəzərə alsaq, inanıram ki, yaxın gələcəkde artıq Azərbaycan elmi dünya elmi arenasında öz sözünü deyəcək.

Fidan Hüseynova: Bəli, çox sevinirici haldır ki, elmimizin inkişafı və dünya elminə integrasiyası üçün çox mühüm addımlar atılır və bu da gələcəkdə öz müsbət nəticəsini əlbəttə ki verəcəkdir. Lakin dərhal da irəli getmək üçün laboratoriyalarımızın maddi-texniki vəziyyətinin (bazasının) dünya standartlarına yaxınlaşdırılmalı və burada təhsilini davam etdirən tələbələr üçün də eyni şəraiti yaratmaq və ən əsası tələbələrdə stimul yaratmaq vacibdir və elmimizə dərhal böyük töhfələr verər. İnanıram ki, biz buna nail olacaqıq.

Müsahibəni hazırladı: Orxan Isayev